

ABB ASC-də ödəniş kartları üzrə TARİF CƏDVƏLİ

1.1.1	1 illik	4	10	-	15	30	30	50	200
1.1.2	2 illik	6	15		30	60	45	75	300
1.1.3	3 illik	8	20		10	45	90	60	100
1.2	Mastercard ödəniş sistemi üzrə								
	Müddət	MC Web-Card	MC Standard	MC Business Sahibkar Card (Sahibkart)	MC Business (korporativ və biznes)	MC Gold	MC Platinum ¹	MC Yuventus Platinum ²	MC World Elite ¹
1.2.1	1 illik	4	10	-	15	30	50	-	300
1.2.2	2 illik	6	15		30	45	75		450
1.2.3	3 illik	8	20		10	45	60		100
1.3	UnionPay ödəniş sistemi üzrə								
	Müddət	UnionPay Classic	UnionPay Gold	UnionPay Platinum					
1.3.1	1 illik	10	30	50					
1.3.2	2 illik	15	45	75					
1.3.3	3 illik	20	60	100					
1.4	American Express ödəniş sistemi üzrə								
	Müddət	American Express Green Card ³	American Express Gold Card ³	American Express Platinum Card ²					
1.4.1	1 illik	-	-						
1.4.2	2 illik								
1.4.3	3 illik								

1 - Bu növ kart sahiblərinə ödəniş kartının müddətinə uyğun "Lounge Key" xidməti xüsusi şərtlər çərçivəsində təqdim olunur. Şərtlər beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilir və xidmətdən istifadəyə görə müştərilərən xidmət haqqı tutulur bilər.

2 - Mastercard Platinum Yuventus kartdan yalnız 3 il müddətinə buraxılır və xidmət haqqı kart sifariş olunarkən müştəri tərəfindən əvvəlcədən ödənilir.

1 - Bu növ kart sahiblərində ödəniş kartının müddətinə uyğun "Lounge Key" xidməti xüsusi şərtlər çərçivəsində təqdim olunur. Şərtlər beynəlxalq ödəniş sistemləri tərəfindən müəyin edilir və xidmətlər istifadəyə görə müştərilər xidmət haqqı tutulur bilər.

2 - Mastercard Platinum Yuventus kartları yalnız 3 il müddətinə buraxılır və xidmət haqqı kart sifariş olunarkən müştəri tərəfindən əvvəlcədən ödənilir.

3 - American Express kartını alan müştəriyə, eyni hesab əlavə kart kimi pulsuz MasterCard kartı verilir (American Express Green - MC Standard, American Express Gold - MC Gold, American Express Platinum - MC Platinum). Əlavə hədiyyə verilən kart müştəri müraciəti əsasında yenidən buraxıldığı halda Bankın mövcud tariffəri və qaydalarına müvafiq olaraq verilir.

Əlavə olaraq 02.03.2020-ci il tarixindən etibarən VISA Electron,VISA PrimeCard Gold, VISA PrimeCard Platinum kartlarının istifadəyə verilməsi dayandırılıb.

1.5	TamKart debet kartlarına edilən mədaxil üzrə ⁴						
	Müddət	TamKart VISA Classic	TamKart MasterCard Standard	TamKart VISA Gold	TamKart MasterCard Gold	TamKart VISA Platinum	TamKart MasterCard Platinum
1.5.1	5 illik	500 ⁵	500 ⁵	2000	2000	5000	5000

Kart üzrə ümumi xidmət haqqı				
Kredit kartlar				
Müddət	TamKart Classic / Standard	TamKart Gold	TamKart Platinum	TamKart Premium**
5 illik	20 AZN*	30 AZN	100 AZN	300 AZN
Debet kartlar				
Müddət	TamKart Classic / Standard Debet	TamKart Gold	TamKart Platinum	TamKart Premium**
5 illik	10 AZN	50 AZN	100 AZN	500 AZN

*Kampaniya çərçivəsində pulsuz təqdim olunur

**Müddət - 5 illik

Debet kartdakı qalığa illik gəlir		Qalığa hesablanan illik faiz dərəcəsi - 7%*	
TamKart Debet Classic/Standart/Gənc/Eko və TamKart Debet Gold kartlarında - qalıq məbləği min. 200 AZN, maks. 2500 AZN.		TamKart Debet Platinum və TamKart Debet Premium kartlarında - qalıq məbləği min. 1000 AZN, maks. 5000 AZN.	
* Qalığa faiz yalnız AZN valyutalı və ABB Mobile də qeydiyyatdan keçmiş kartlara aid olacaq			

1.6	ABB Miles kartlarına edilən mədaxil üzrə				
	Müddət	ABB Miles MasterCard	ABB Miles VISA	ABB Miles MasterCard Premium	ABB Miles VISA Premium
1.6.1	5 illik	2500	2500	10000	10000

4 - Tamkart debet məhsulları fiziki şəxslərə hər valyuta üzrə (AZN/USD/EUR) maksimum 1 ödəmə olmaqla ödəniş kartının valyutasına uyğun olaraq mədaxil edildikdə pulsuz təqdim ediləcəkdir.

5 - Regionlarda yerləşən filiallarda və bütün ASAN şöbələrində - 200 AZN

2	Kart vasitəsilə nağd vəsaitin alınması görə komissiyon haqqı			
	Vəsaitin alınması	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Union Pay (classic, Gold, Platinum) kartları	American Express kartları, Visa Infinite, MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü, Mastercard Yuventus Platinum və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar
2.1	ABB-nin ATM və POS-terminallarından ⁶	1% min.1 AZN/USD/EUR/GBP	1.5% min.2 AZN/USD/EUR/GBP	0% ⁷
2.2	Azərbaycan ərazisində "Azərbaycard" MMC tərəfindən xidmət olunan digər bankların ATM və POS-terminallarından	1.5% min.2 AZN/USD/EUR/GBP	2% min.2 AZN/USD/EUR/GBP AMEX min.3 AZN/USD	1.5% min.2 AZN/USD/EUR/GBP
2.3	Xaricdə və Azərbaycan ərazisində "Azərbaycard" MMC tərəfindən xidmət olunan ATM-lərdən	1.5% min.3.5 AZN/USD/EUR/GBP	2% min.3.5 AZN/USD/EUR/GBP	1.5% min.3.5 AZN/USD/EUR/GBP
2.4	Xaricdə və Azərbaycan ərazisində "Azərbaycard" MMC tərəfindən xidmət olunan POS-terminallardan	1.5% min.6 AZN/USD/EUR/GBP*	2% min.6 AZN/USD/EUR/GBP	1.5% min.6 AZN/USD/EUR/GBP
2.5	Ölkədaxili bütün ATM-lərdə nağdlaşdırma. ⁸	0%	Ölkədaxili nağdlaşdırma əməliyyatları üzrə: TamKart Debet Classic/Standart / TamKart Gənc / Azerell Co-brand / TamKart Eko / TamKart Debet Gold kartları -7000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ⁹ TamKart Debet Platinum kartlarında-10000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ⁹ TamKart Debet Premium kartlarında-15000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ⁹	
2.6	Xaricdə ATM-lərdən	1.5% min.3.5 AZN/USD/EUR/GBP		
2.7	Xaricdə POS-terminallardan	1.5% min.6 AZN/USD/EUR/GBP		

6 - Kart itirildikdə, oğurlandıqda, yarasız hala düşdükdə və ya kartın müddəti bitdikdə müştəriyə kart hesabını açmış MXS-də kart hesabından nağd vəsaitin verilməsinə görə də tədbiq olunur (kredit limiti istisna olmaqla)

7 - Əmək haqqı kartı üçün kredit limitinin hesabına nağd vəsaitin alınmasına görə komissiyon haqqı - 1.0% (minimum 1 AZN/USD/EUR/GBP), güzəştli müddətə verilən kreditin alınmasına görə komissiyon haqqı - 1.5% (minimum 2 AZN/USD/EUR/GBP)

8 - Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

3	"Cash by code" xidmətinə görə komissiyon haqqı			
	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Union Pay (Classic, Gold, Platinum) kartları	American Express, Visa Infinite, MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar	
3.1	- Azərbaycan Respublikasının ərazisində (minimum məbləği 10 AZN və ya onun ekvivalenti; maksimum məbləği 1000 AZN və ya onun ekvivalenti)	1.5% min.1.5 AZN/USD/EUR/GBP	1.65% min.2.5 AZN/USD/EUR/GBP	0.18% min.0.5 AZN/USD/EUR/GBP

4	"Unique" (mərc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.) tipli əməliyyatlara görə komissiyon haqqı ⁹			
	Əməliyyat növü	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), Union Pay (Classic, Gold, Platinum) kartları	American Express/Visa Infinite/ MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar
4.1	ABB tərəfindən xidmət olunan ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1% (minimum 1 USD ekvivalentində)	1.5% (minimum 1 USD ekvivalentində) AMEX (minimum 2 USD ekvivalentində)	0%
4.2	Azərbaycan ərazisində "Azərbaycard" MMC tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (minimum 3.5 USD ekvivalentində)	2% (minimum 3.5 USD ekvivalentində)	1.5% (minimum 3.5 USD ekvivalentində)
4.3	Xaricdə və Azərbaycan ərazisində "Azərbaycard" MMC tərəfindən xidmət olunan ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (minimum 5 USD ekvivalentində)	2% (minimum 5 USD ekvivalentində)	1.5% (minimum 5 USD ekvivalentində)
4.4	ABB-nin bütün kartları üzrə ölkədaxili və ölkəxarici "Unique" (mərc oyunları və s.)	2.5% (minimum 5 AZN ekvivalentində)		

9 - Qeyd 1: American Express, VISA Infinite, MasterCard World Elite, VISA Prime Gold, VISA Prime Platinum, habelə güzəşt müddətli VISA Platinum, VISA Gold, VISA Classic, VISA Business, VISA Gold Business və MasterCard Platinum, MasterCard Standard, MasterCard Business tipli kartları üzrə 6012, 6050 və 6051 MCC kodlarına əməliyyatların aparılmasına icazə verilmir;

Qeyd 2: yuxarıda qeyd olunanmış kartlar istisna olmaqla, bütün VISA, MasterCard, MasterCard Debit və Maestro kartları üzrə:

- Ölkədaxili "Unique" və "quasi-cash" (MCC 4829, 6529, 6530, 6534) əməliyyatları üçün 1% (minimum 5 manat ekvivalentində) komissiyon haqqı tutulur.

- Ölkədaxili 6050 və 6051 MCC kodlarına aparılan əməliyyatları üçün komissiyon haqqı tutulmur.

Qeyd 3: Etopazdakı əməliyyatlara görə komissiyon tutulmur.

4.3	ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kəsişi və s.) Xaricdə və Azərbaycan ərazisində "Azərbaycard" MMC tərəfindən xidmət olunan ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kəsişi və s.)	(minimum 3.5 USD ekvivalentində) 1.5% (minimum 5 USD ekvivalentində)	(minimum 3.5 USD ekvivalentində) 2% (minimum 5 USD ekvivalentində)	(minimum 3.5 USD ekvivalentində) 1.5% (minimum 5 USD ekvivalentində)
4.4	ABB-nin bütün kartları üzrə ölkədaxili və ölkəxarici "unique" (mərc oyunları və s.)	2.5% (minimum 5 AZN ekvivalentində)		

9 - Qeyd 1: American Express, VISA Infinite, MasterCard World Elite, VISA Prime Gold, VISA Prime Platinum, habelə güzəşt müddətli VISA Platinum, VISA Gold, VISA Classic, VISA Business, VISA Gold Business və MasterCard Platinum, MasterCard Gold, MasterCard Standard, MasterCard Business tipli kartları üzrə 60T2, 60S0 və 60S1 MCC kodlarına əməliyyatların aparılmasına icazə verilmir;

Qeyd 2: Yuxarıda qeyd olunan kartların istisna olmaqla, bütün VISA, MasterCard, MasterCard Debit və Maestro kartları üzrə:

- Ölkədaxili "unique" və "quasi-cash" (MCC 4829, 6529, 6530, 6534) əməliyyatların üçün 1% (minimum 5 manat ekvivalentində) komissiyon haqqı tutulur.
- Ölkədaxili 60S0 və 60S1 MCC kodlarına əməliyyatların üçün komissiyon haqqı tutulmur.

Qeyd 3: Etopəzadakı əməliyyatlara görə komissiyon tutulmur.

5	Kartlararası köçürmələrə görə komissiyon haqları ¹⁰
---	--

10 - Əmək haqqı kartları üçün güzəştli müddətə verilən kredit limitinin hesabına köçürmələrə görə komissiyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP)

Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

11 - Nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

6	Kartlara daxil olan vəsaitə görə vəsait alan şəxsin kartından tutulan komissiyon haqları ¹²			
		Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, World Elite, Business), Union Pay (Classic, Gold, Platinum), American Express, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar	TamKart / ABB Miles Debit kartları
6.1	ABB-nin filial/şöbələrində, POS-credit xidməti, Cash-in tipli bankomatlarda, ödəmə terminallarında və Cash to any card (kartın işləmədiyi) xidməti vasitəsilə kart hesabına daxil olmuş vəsaitə görə	0% ¹³	0%	0%
6.2	Digər köçürmə vasitəsilə kart hesabına daxil olmuş vəsaitə görə ("Gəncat" təcili pul köçürməsi vasitəsilə daxil olmuş vəsaitlərə şamil olunmur)	0%	0.5% ¹²	0.5%
6.3	Digər bank kartlarından karta daxil olan köçürmələrə görə	0%	0% ¹⁴	0% ¹⁵

12 - Azərbaycan Respublikasının Qarabağ iqtisadi bölgəsinin və ətraf rayonlarının işğaldan azad edilməsi ilə bağlı gedən döyüşlərdə fiziki şəxsin şəhid olması ilə əlaqədar onun və ailə üzvlərinin, həmçinin yaranan hərbiçilərin, xeyrinə pul köçürmə və ya bank hesabları vasitəsilə daxil olmuş vəsaitə görə (dəfn pulu və digər müavinətlər, siqorta ödənişləri, maddi yardımlar və s.) komissiyon haqqı təbiiq olunmur.

13 - ABB-nin Mastercard Debit Standart Saving kartları üzrə ATM-lərlə karta mədaxil zamanı 0.8% komissiya təbiiq olunmur.

14 - Mədaxil ölkəhaqqı Classic/ Standart kartları üzrə 2000 AZN-dən yuxarı, Əməkhaqqı Gold/ Platinum/ Infinite/ World Elite kartları üzrə 10000 AZN-dən yuxarı olduqda 1% komissiya hesablanır.

15 - Mədaxil TamKart Sada/ Gold kartları üzrə 3000 AZN-dən yuxarı, TamKart Platinum/Premium və ABB Miles kartları üzrə 10000 AZN-dən yuxarı olduqda 0.5% komissiya hesablanır.

7	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətləri vasitəsilə VISA Infinite/MC World Elite/VISA PrimeCard/American Express Card ödəniş kartlarının hər göndərişinə görə komissiyon haqqı ¹⁶	
7.1	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)	10 AZN
7.2	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikanın digər regionlarına)	20 AZN
7.3	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikadan xaricə)	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətlərinin tarifi + 10 AZN

16 - Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir.

8	Digər xidmətlərə görə komissiyon haqları	
8.1	Kartın təcili hazırlanması (yalnız Bakı, Sumqayıt, Xirdalan və Gəncə şəhərlərində yerləşən Bankın filial və şöbələri üçün) ¹⁷	10 AZN
8.2	Bloklanmış PIN kodun bərpası	pulsuz
8.3	PIN-change (PIN kodun dəyişdirilməsi) xidməti	1 AZN
8.4	PIN Erase (müştərinin unudduğu PIN kodunun bərpası) xidməti (hər əməliyyata görə)	2 AZN
8.5	"SMS xəbərdarlıq" xidməti	1 AZN aylıq ¹⁸
8.6	Pensiya kartları üzrə yalnız daxilolmalar üzrə "SMS xəbərdarlıq" xidməti ¹⁹	0.10 AZN aylıq
8.7	Digər maliyyə-kredit təşkilatlarının kart sahiblərinə ABB məntəqələrində nağd vəsaitin verilməsi bir POS-terminal üzrə min 100 USD maks. 5000 USD	1.5%
8.8	Chargeback əməliyyatına görə xidmət haqqı	Ölkə daxilində əməliyyat üçün 5 AZN Ölkə xaricində əməliyyat üçün 20 AZN
8.9	Müştərinin təklifi ilə başlanılmış "arbitrage" sorğusuna görə xidmət haqqı ²⁰	Arbitraj sorğu – 20 AZN, Arbitraj uduzularsa – 900 AZN
8.10	Kart yarasız hala düşdükdə və ya PIN-kodu unudulduqda kartın müddətindən asılı olmaqla yeni kartın verilməsi ²¹	5 AZN
8.11	Kart müştəridən asılı olmayan səbəblərdən yarasız hala düşdükdə (məqətil zədələnmə və ya çipin oxunmaması, kart postahının və ya PIN zərfinin əvvəlcədən yarasız olması) ödəniş kartının yenilənməsi	pulsuz
8.12	Kartlar müştəridən asılı səbəbdən yarasız hala düşdükdə yeni kartın postahının verilməsi (müvafiq kartın bitmə tarixinə uyğun)	Gold, Platinum və Premial kartlar 10 azn Digər kartlar 5 azn
8.13	Ödəniş kartı itirildikdə və ya oğurlandıqda yeni kartın verilməsi	Kart növdən asılı olaraq mövcud mədaxil haqqı
8.14	Priority Pass xidmətinin göstərilməsi üçün verilmis kart itirildikdə, oğurlandıqda və ya yarasız hala düşdükdə yeni kartın verilməsi	20 USD və ya ekvivalenti
8.15	"3D Secure SMS-qeydiyyatı" xidmətinə qoşulma	pulsuz

17 - İş günləri saat 14:00-a kimi sifariş edilən kartlar həmin gün hazırlanır.

18 - VISA Platinum/MC Platinum, VISA TamKart Platinum/MC TamKart Platinum, VISA TamKart Premium/MC TamKart Premium, VISA Signature/MC Black Edition, VISA Infinite/MC World Elite, ABB Miles VISA/ABB Miles MC, ABB Miles VISA Premium/ABB Miles MC Premium, American Express Platinum Card, UnionPay Platinum, VISA Business Platinum, Mastercard Yuventus Platinum, VISA Sea Breeze Co Brand Signature Miles, Ödəniş üzlükəri üçün pulsuzdur.

19 - Prosedurların başlanması üçün müştərinin ödənişli təqdimatı tələb olunur.

20 - Azərbaycan Respublikasının Qarabağ iqtisadi bölgəsinin və ətraf rayonlarının işğaldan azad edilməsi ilə bağlı gedən döyüşlərdə fiziki şəxsin şəhid olması ilə əlaqədar onun ailə üzvlərinin, həmçinin yaranan hərbiçilərin pensiya və sosial müavinət ödəniş kartları üzrə xidmət haqqı tutulmur.

9	ƏLA kart üzrə tariffər	
9.1	Xidmət haqqı:	
9.2	"Korporativ parəkəndə" seqment və pensiyaçılar üçün	pulsuz
9.3	Digər müştərilər	
9.4	Digər tariffər	Bankın mövcud tariffərinə uyğun

10	Kredit kartları vasitəsilə verilən kreditlərin faiz dərəcələri		
10.1	Kartlar üzrə kreditin növü	Valyuta növü	Faiz dərəcəsi
			Limit çərçivəsində Limitdən artıq
		AZN	28% 56%
10.2	Güzəşt müddəti olan	Xarici valyuta	22% 44%
		AZN	24% 48%
10.3	Güzəşt müddəti olmayan	Xarici valyuta	18% 36%